

## Vətən müharibəsi Azərbaycan poeziyası kontekstində

**Şəbnəm Məmmədova**

Filologiya üzrə fəlsəfə doktoru

AMEA Folklor İnstitutu, Azərbaycan.

E-mail: shebnem.memmedova1981@mail.ru

**Annotasiya.** Təqdim olunmuş materialda biz 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevlə xalq birliyinin əsas istiqamətlərini və Azərbaycan xalqının Prezidentinə həmrəyliyini nəzərdən keçirməyə çalışmışaq. Erməni faşistləri ilə mübarizədə bu mütəddəs savaşa öz münasibətini bildirən Azərbaycan şairləri də öz şeirlərində daim Ölək Başçısının strategiya və taktikasını, eyni zamanda siyasi uzaqqorənlilikin ön plana çıxdırıbdan bəhs edir, eləcə də onun bütün müharibə boyu erməni qəşkarlarına qarşı vuruşan zabitlər, əsgərlər və bütün xalqla birgə olduğunu qeyd edirlər. Təqdim olunmuş materialda həm də Azərbaycanın poetik söz sahiblərinin şeirlərindən fikirlərimizin möhkəmləndirilməsi üçün bəzi fragmentləri də nümunə kimi göstərmişik.

**Açar sözlər:** Vətən müharibəsi, 44 günlük Qələbənin möhtəşəmləyi, İlham Əliyev obrazı, poetik fikir sahibləri, Qulu Ağsəs, Şuşa

Məqalə tərtibatçı - gəndərili - 13.09.2022 - cəmləti nüvvi - 22.09.2022

## Patriotic war in the content of Azerbaijani poetry

**Shabnam Mammadova**

Doctor of Philosophy in Philology

Institute of Folklore of ANAS, Azerbaijan.

E-mail: shebnem.memmedova1981@mail.ru

**Abstract.** In the presented article it is highlighted the main directions of the unity and the solidarity of the entire Azerbaijani people with the Supreme Commander Ilham Aliyev during 44-day war. Expressing their attitude to this sacred fight against the Armenian fascists, the Azerbaijani poets in their poems put at the forefront the strategy, tactics and political foresight of the President of the Republic of Azerbaijan, who throughout the entire period of the war was together with the people, officers and soldiers fighting against the Armenian invaders. In the presented article, there are fragments from verses by the Azerbaijani masters of the poetic word.

**Keywords:** Patriotic War, the greatness of the 44-day victory, the image of Ilham Aliyev, masters of poetic thought, Gulu Ağsəs, Shusha

## Giriş / Introduction

Mühəribə haqqında danışmaq, yazmaq, onu-la bağlı düşünmək daim vahiməlidir. Çünkü mühəribə acı göz yaşları, ayrılıq, sıkəstlik, dağlılış ellər, viran qalmış kəndlər, şəhərlər, rahatlığı itmiş xalqın faciəsi deməkdir. Mühəribə haqqında danışmaq, yazmaq, onu-la bağlı düşünmək daim vahiməlidir. Çünkü mühəribə acı göz yaşları, ayrılıq, sıkəstlik, dağlılış ellər, viran qalmış kəndlər, şəhərlər, rahatlığı itmiş xalqın faciəsi deməkdir. Mühəribə haqqında danışmaq, yazmaq,

bə bütünlük xalqların dilində ən dəhşət doğuran, insanların içine volvəle salan sözdür, anlayışdır. Dünya yaranandan günümüze qədər mühəribələr heç zaman dayanmayıb. Mühəribə elə bir bələdir ki, insanları doğma ocağının başından,

əsrlerlə yaşadığı torpaqlardan didərgin salmışdır. Azərbaycan xalqı da mühəribədən çox bəllər çəkib. XIX əsrin 10-20-ci illərindən üzü bəri mənfur ermənilər rus şovinistlərinin köməyiylə Qarabağımızda yerləşdirildikdən sonra xalqımızın dinciliyi olmayıb. XX əsrin 1ap əvvəllərindən, 1918-1920-ci illərdən, 1948-1953-cü illərdən, 1988-ci ildən üzü bəri erməni qəşkarlarının əlindən Azərbaycan xalqı minlərlə saysız hesabsız bəllərlə üzləşib, qurbanlar verib, rəhatlığını itirib, torpaqları əlindən çıxıb, öz yurd-

yuvasından dərbədər olub. Ahili, qarısı, qocası, galini, bir sözla, bütün xalq erməni faşistliyi ilə üz-üzə qalib, ermənilər tərəfindən alçaldılıb. Ermənilər öz havadarlarının köməyi ilə elə oyunlar qurublak ki, neçə-neçə ər oğullarımız həmin fitnənin qurbanı olub. Bütün bu çətinliklərə baxmayaraq, xalqın qəhrəman Azərbaycan əsərinə ümidi qırılmayıb. Əksinə, qələbənin bizimlə olacaqına inanıb. Bu, daim bəls olsa da, 2020-ci ilin sentyabr ayının 27-dən vəziyyət kardinal şəkildə dəyişib.

## Əsas hissə / Main Part

“Mühəribə və ədəbiyyat” monoqrafiyasının müəllifi Elçin Mehrəliyevin yazdığı kimi, Vətən də, millət də, dövlət də torpaqdan başlanır! – hikmətinin müqəddəsliyinə səcdə qılıb, torpaqsız azadlıq və xoşbəxtlik yoxdur!” [2, s.10] – deyib, silaha sarınan yurdumuzun ığid oğulları ermənilərlə qələbə əzmli ölüm-dirim mübarizəsinə qalxdı. Bu müqəddəs mübarizə tarixə Vətən müharibəsi kimi düşdü.

Mühəribənin başlaması, onun inkişafı, bütün strateji və taktiki gedislərinin hamisi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Heydər oğlu Əliyevin mühəribə konsepsiyasına əsaslanaraq həyata keçirildi. Arادıl və misli görünməmiş qələbələr qazanıldı. ığid Azərbaycan əsgəri mənfur, murdar erməni separatçılarını cəmi 44 günlük mühəribə ərzində ərazilərimizdən qovdu. Ermənini dünya xalqları içinde başaşağı etdi. Ermənilərin özüleri Azərbaycan əsgərinin yenilməzliyindən və dəyanışından dənişdular, başlarını xəcalətdən yuxarı qaldırmadılar.

Kültəri informasiya vasitələri, qəzet və jurnallar, dünya mediası Azərbaycan ordusunun zəferini hər gün təqdir etdi, xalqımızın döyüşkən ruhundan, əsgərlərimizin ığidiyindən və qələbə əzmindən dənişdər. Şairlərimiz, yazıçılarımız, dramaturqlarımız, publisistlərimiz, incəsənət xadimlərimiz, müğənnilərimiz və xanəndələrimiz bu qəhrəmanlıq əsərlərində hər biri öz istəyi baxımdan vəfə etdi. Hamisində da qələbədən ürəyi köksünə sığmayan nümunələrdə bu şücaət təqdir olundu, bəyənildi. Xalqımızın başucalığı yenidən dünya dövlətlərinin rəhbərləri, ictimai fealları tərəfindən müdafiə edildi.

Çünki bu qəhrəmanlıq dastanının yenilməz memarı Azərbaycan xalqı idi. Bu qalibiyətə aparaq yoluñ təməli isə Qarabağ uğrunda mübarizənin 90-ci illərindən qoyulmuşdu. M.Araz, X.R.Ulutürk, B.Vahabzadə, Z.Yaqub, F.Qoca, M.İsmayıllı, F.Sadiq, E.Baxış və onlarca sənət sahiblərimiz şeir və poemalarında Qarabağımızın qara baxtinin ağaracağına ümidi olduqlarında ürkədolusu bəhs etmişdilər [2, s.34-48].

Doğurdañ da, 1988-ci ildən üzü bəri milli poetik fikrimiz və bədii nəşrimiz bütün casarəti və hünəri ilə Qarabağın qan yaddasından bəhs etməyə köklənmişdi. “Misralarımız poeziyamızın siyah rəngini oks etdirirdi. Şeir dünyamız da ruhumuz kimi parçalanır, ölüzyirdi... Ədəbiyyat da, digər sahələr kimi, bir qələbə xəbərinin soragında idi. Azərbaycanda 44 gün süren Vətən müharibəsi torpaqlarımızın azadlığı ilə bərabər, Azərbaycanın bütün sahələrinə bir zəfər, uğur sevinci Ali Baş Komandanımızın sayəsində Milli ordumuz, döyüşçü və zabit heyətimizin misilsiz döyüşü sayəsində bizlərə ərməğan edildi” [5, s.79].

Gulu Ağsəs, Adilə Nəzər, Zahid Xəlil, Məmməd İsmayıllı, Tərənə Turan Rəhimli, Avdi Qoşqar, Aybəniz Əliyar, İlham Qəhrəman, Əli Rza Xələfli və digər çoxsaylı qələm sahiblərimiz 44 günlük zəfer qələbəsinin konturlarını öz şeirlərinin məzmunundada elə böyük ruhla verirdilər ki, Azərbaycanın möhtəşəm uğuru bütün varlığı ilə göz öündə dayanır, canlanır.

Vətən müharibəsinin bütün strategiyasının qurucusu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən konsepsiyalılaşdırılmasının alternativi yox

idi. Bununla belə, Vətənin ağır günlərində onun hər bir övladının Ali Baş Komandanın yanında olduğunu da nəzərdən qaçırmam olmaz. Yəqin illər, onilliklər, qərinələr, əsrlər keçəcək bu qalibiyət haqqında qalaq-qalaq əsərlər – romanlar, trilogiyalar yazılıcaq, poetik dastanlar qoşulacaq. Və hər dəfə də Azərbaycan əsgərinin, xalqının obrazı, Ali Baş Komandanın müharibədə qalibiyəti təmin etməklə bağlı apardığı doğru-dürüst hərbi siyaset təqdir olunacaq, öyülcəkdir.

Təsadüfi deyil ki, hələ müharibənin başladığı ilk günlərdə poeziyamızda İlham Əliyevin Ali Baş Komandan obrazı xalqımızın tarixində məhz tarix yaradan böyük sərkərdə obrazı kimi canlanmağa başlamışdı. İlham Əliyev Vətən müharibəsinin əvvəllerindən müharibə leksikonuna tamamilə yeni bir maraqlı və düşməni ləzəyə salan "Dəmir yumruq" ifadəsini göstirdi. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin "Qarabağ Azərbaycandır", – deyimi isə bu müharibənin bütün mözənnəsini özündə əhatə etdi. Azərbaycan şairlerinin qələmni bütün varlığı ilə Ali Baş Komandanın möhtəşəm obrazını oxucuların gözü qarşısında canlandırdı. Ramiz Duyğun, Rafiq Yusifoğlu, Xanım İslamiylqizi, Mahirə Abdulla, Vaqif Aslan, Şövkət Horovlu, Əhməd Qəşəmoğlu, Vahid Əzziz və digər çoxsaylı poetik təfəkkür daşıyıcılarımız İlham Əliyevin Ali Baş Komandan obrazının müxtəlif tərəflərini ön plana çəkdilər.

Marziyyə Nəcəfova "Azad Şuşanın poetik ifadəsi" məqaləsində yazar: "Nəriman Həsənzadə "Cənab Ali Baş Komandan, halaldı Siz" başlıqlı şeirində Prezidentimizə təşəkkür və hörmət hissi ilə bərabər, Şuşamızın azad olunmasında onun zəhmətini işıqlandırır. Xüsusiylə, Prezidentin 44 günlük savaşla tarix yazmasının bütün dünyaya çatdırılması məsələsini qarşısına məqsəd qoyur" [4, s.31].

Hamımızın içində bir Qarabağ həsrətinin qayıdışı kükrədi və hamımızın qəlbində Seyid Mir Həmzə Nigarının setirləri, misraları dil açıb, nəğmələr oxumağa başladı:

*Nə əcəb dövlət imis, seyri-sikari – Qarabağ,  
Na gözəl nemət imis söhbəti-yarı – Qarabağ!  
...Kövsəri-Tuba imis ənharı-pünarı –*

*Qarabağ.*

*Alemi-cənnət imis dari-diyyari – Qarabağ.  
İndi bildim nə imis vəsf-i-həzari – Qarabağ.  
Yeridir kim çəkərem ah və zəri – Qarabağ.*  
[3, s.32]

İndi 44 günlük Zəfər müharibəsindən sonra bədii təfəkkür sahiblərimiz Qarabağa, Füzuliya, Şuşaya, Horadizə, Suqovuşana, Cəbrayıla, Zəngilana, Qubadlıya, Laçna, Kəlbəcərə, Xudafərinə və 30 ildən artıq yetim qalmış digər yurd yerlərimizə şeirlər qoşur, onları vəsf edirlər, Azərbaycanımızın zəfər salnamasını Qarabağımızın dünənidən başlayıb, bu gününə və gələcəyinə aparırlar.

Qarabağ dönüşümümüz möhtəşəm zirvəsi həm də Şuşamızın Azərbaycanın, Türk dünyasının mədəniyyət mərkəzinə çevriləməsi ilə daha əlamətdar oldu. Şuşamızda möhtəşəm bayramlar, tantanələr, elmi simpozium, Vaqif poeziya günləri keçirilməyə başladı. Xarı bülbülmə qəddi düzəldi. Qarabağımızın, Şuşamızın incik düşüşşərəsi yenidən duruldu. Vaqif poeziya günlərində Şuşamızdan yeno do şairlərimizin nikbinlik dolu mənzumələri ürekleri riqqətə gəttirdi. Bunların hamısı 44 günlük Zəfər qələbəsinin tantanəsinə görə mümkün oldu. Maraqlı poetik düşüncə sahibi Adil Cəmilin Şuşadakı ilk elmi simpozium zamanı söylədiyi fikirlər sanki bizim məsələyə yanaşmağımızla həməhəng səslənir. "İndi Vaqif poeziya bayramına toplaşmaq, böyük şairin məqbarəsi öündənən şeir oxumaq, əsası Ulu önder Heydər Əliyev tərəfindən qoyulan ənənənin sadəcə davamı deyil, həm də özüne qayğıdan bir rəmzidir. Nə xoşbəxtik ki, bu tarixi günləri yaşamaq bizi də nəsisə oldu" [1, s.11].

Şuşaya bağlı yazılmış əksər poetik nümunələrdə M.Ələkbərinin, B.Vüsalın, F.Hüseynbəylinin, Hicranın, N.Həsənzadənin və onlara başqalarının Azərbaycan xalqının, müdrik Prezidentin, Ali Baş Komandan İlham Əliyevin, şanlı Ordumuzun 44 günlük müharibədə qazamılmış tarixi qələbənin dəyəri ən görümlü müəllif mövqeyindən təqdim olunur. İstedadlı şair Qulu Ağsas isə Şuşaya tamamilə özünəməxsus bir müstəvidən "Xoş gördük" etməyi zəruri sayır:

*Xoş gördük,  
əyil qulağına söz deyim Şuşam:  
nə vaxtdı,*

*yad səslerdən yağır qulağına...  
mən pambıq götürüm,  
sənsə çöp götür,  
enək İsa bulağına –  
tamizləyək nisgilin,*

*28 bələya gəlmış ilin!  
...Bir də xoş gördük...  
Əyil qulağına söz deyim Şuşam:  
da-rix-mi-şam! [4, s.31]*

### Nəticə / Conclusion

Vətən müharibəsi başlayandan bu günə qədər ədəbi düşüncəmizin poetik çalarları təmamilə yeni, aydın, obrazlı, metaforik ifadələrlə zənginləşdi. Düşmən erməni ilə ağır ölüm-dürüm mübarizəsinə hasr olunmuş bu əsərlər zamanların sınağından keçməkələ daim xalqımızın xatirosında əbədi yaşayacaqdır. Onların yaratdığı bədii-poetik nümunələrdə xalqımızın, qəhrəman Azərbaycan əsgərinin, Ali Baş Komandanın xilaskar obrazı yaddaşlarda daşlaşacaqdır. Vətən müharibəsinin lap ilk günlərində şairləri-

mizin, daha çox əsgərlərimizin mübarizəsini məqsədyönlü şəkildə təqdir edən təbliğat xarakterli əsərlərinin də təsir gücү az deyildi! 44 günlük bu Zəfərdə öz Dövlət Başçısının siyasetinə, müdrikliyinə, Ali Baş Komandan İlham Əliyevin dəmin yumruğunu zərbəsinə inanan Azərbaycan xalqı Qalibiyət bayramını Şuşaya sancaraq, özünün Qeyrat simvolunun həmisiyəşarlılığını bütün dünyaya səbüt etdi. Azərbaycan xalqının Zəfəri yenilməzdir.

### Ədəbiyyat / References

1. Cəmil A. Şuşada ilk elmi simpozium. "Ədəbi müstəvidə Qarabağın dünəni və bugünü". "Ədəbiyyat qəzeti", 2021, 4 sentyabr.
2. Mehrəliyev E. Müharibə və ədəbiyyat. Qarabağ uğrunda mübarizə və 90-ci illərin Azərbaycan ədəbiyyatı. Bakı: Azərnşə, 2000.
3. Mir Həmzə Nigari. Nə əcəb dövlət imis seyri-sikari – Qarabağ. "Ədəbiyyat qəzeti", 2021, 4 sentyabr.
4. Nəcəfova M. Azad Şuşanın poetik ifadəsi. 2021, 25 sentyabr.
5. Nəcəfova M. Poeziyamızın Qarabağ savaşı – Vətən müharibəsi. Bakı: Elm və təhsil, 2021.

### Отечественная война в контексте азербайджанской поэзии

Шабнам Мамедова

Доктор философии по филологии

Институт фольклора НАНА. Азербайджан.

E-mail: shebnem.memmedova1981@mail.ru

**Резюме.** В представленной статье наблюдается освещение основных направлений единства Верховного Командующего Ильхама Алиева и всего азербайджанского народа. Выражая свое отношение к этой священной в борьбе с армянскими фашистами, азербайджанские поэты в своих стихах во главу угла ставят стратегию, тактику и политическую зоркость Президента Азербайджанской Республики, который на протяжении всего периода войны был вместе с народом, офицерами и солдатами, сражающимися против армянских захватчиков. Помимо отмеченного, приводятся фрагменты из отдельных стихов азербайджанских мастеров поэтического слова.

**Ключевые слова:** Отечественная война, величие 44-дневной победы, образ Ильхама Алиева в литературе, мастера поэтической мысли, Гулум Агасев, Шуша